



[Azərbaycanda son sionizm mkri /Brhan Himti](#)

Krblayi Natiq Krimovun uzun mddt xarici thlksizlik tkilatlar il mkdalq etmk kimi glnc ittihamlarla saxlanmas, z nvbsind Azərbaycan Respublikasına hakim seklar-sionist qvvlrin mahiyetini bir .daha ifa edn digr bir amildir

AranNews- Azərbaycanın bdnam v lv edilmi Milli Thlksizlik Nazirliyinin varisi, Dvlt Thlksizlik Xidmti Nardaran dindarlarnn hadtinin 40-c gn il eyni zamanda Nardaran Asaqqallar urasnn sdri Krblayi Natiq Krimovun saxlanlmasn xbr verdi. Yeni tsis edilmi DTX-nin rsmi mlumatnda Krblayi Natiq Krimov dvltin thlksizliyi leyhin casusluq etmsi, xarici lkrlin thlksizlik tkilatlar il mkdalq etmkd ittiham olunur. lbtt, rsmi mlumatda bu xarici lknin ad kilmyib. Bu ittihamn ran slam Respublikası leyhin kinay olmasndan lav, ham, htta MTN-nin varisi v bu qorxulu tkilatn z hrlrini dyinlri d bu plan czmalarna baxmayaraq, onun glnc olmasna etiraf edirlr. Hrnd, bu ittiham elannda rann adn kmmkl bir nv bzi "mslhti nzz .alan" diplomatların aulluqbazlınn vzini xmaa istvibl

?Amma Krblayi Natiq kimdir v n n saxlanld

Krblayi Natiq Krimov, sfa v smimiyyti tkc Nardaranda deyil, btn Azərbaycana mlum olan hrmtli qoca bir kiidir. Nardaran camaat onu haql olaraq n tin raitd v n ar repressiya dvrnd he ndn qorxmadan hqiqti deyn Hac likram Nardaraninin yolunun davams bilirlr. Krblayi Natiq Krimov, tkc Azərbaycann seklar hkumtinin Nardaran iqtisadi blokada saxlad bir ne ildn lav, 2015-ci il 26 noyabrda Bak polis-thlksizlik qvvlrini Nardaranda camaat namazna v imam Hseyin () zadarl keirn dindarlara vhcisin hcum etdiklri v 1 dekabrda Daxili Qounlarn v DTX-i qvvlrinin bu qsbu girmsi v qsbu hrbi vziiyyt elan olunandan sonra (znn azadlqda oldu) 40 gn mddtind d Nardarann n danan natiqi olmur. Mlumatl ahidrlin fikrinc, DTX Nardaran natiqini hbs etmk Nardaran bomaq istyir ki, daha bu qsbunin mzlumluunu dey biln bir natiq qalmasn v Bak rhbrlri lkd, xsusil d Nardaranda i kimliyi leyhin z planlarn asanlqla icra ed v tkmilldir bilsinlr. Daxili Qounlarn v thlksizlik mmurlarnn Nardaranda yerldirilmisindn v "Nardarann yenilnmsi v masirlmsi" plannn balanmasndan sonra Krblayi Natiq Krimov tkbana z nardaranl sfa, sadlik v sdaqti il sionist-seklar mannn tbiat hrkat il mbarizy qalxd v bir sra medialarda Nardaran hqiqtlrini aqlamaqla Nardarann media blokadasn sndrrd, qsbu qar olunan zlm xarici dnyaya .atdrmaa alrd

Bak polisinin Nardaranda mam Hseyin () zadarlarna qanl hcum etmsi v 5 nfr hid etmsi Nardaran camaatnn hisslrini codurdu. Camaat, mam Hseyin () meydana topaaraq 2002-ci ild oldu kimi polis qvvlrin srt cavab vermki istyirdilr. Lakin, Krblayi Natiq sakitlik yaradaraq vziiyyti nardaranllarn haqlarnn dinc v vtnda hquqlar rivsind hll edilmksi smtin ynltdi, 26 noyabr facisinin amillrinin czalandrlmasn istdi, vziiyytdn mntiqi x yolu tapmaq n dvltl mzakiry getmy rait yaratd. Amma 26 noyabr qanl hcumu il Nardaran v lkd iliy qar z mhm layihisini balam Azərbaycan dvlti, Nardaran Asaqqallar urasnn sdri Natiq Krimovla razlmasn ayaq altna atd v Nardaran halisi Krblayi Natiqin v digr asaqqalların xahii il mam Hseyin () meydana baladqlar aksiyaya son qoyduqdan sonra, hmin gnn shrisi, dvlt, Nardarana 5 min nfrlik qoun yeridrk, bu qsbni bal elan etdi, btn i simvollarn ydrd, mscidlri balad, prezident trfindn Nardaran "masirdirmy" 12 milyon manat mblind vsait .ayrld. Btn bunlar hqiqtd Nardaranda kimliyi mhv etmk mqsdi gdr

Bak medias dvltin hrbi hkumt programn icras n Nardarana yeridiln qoun qvvlrinin sayn gizltdiklri bir zamanda Nardaran Asaqqallar urasnn sdri Natiq Krimov elan etdi ki, 8 min .nfr halisi olan knd n az 5 min nfrlik qoun yerldirilib

Nardarann hrsinin v kimliyinin dyidirlmsi layihisinin balad mrhld d yen Krblayi Natiq Krimov Nardarann n natiq dili olaraq elan etdi ki, nardaranllar he vchl k v meydanlarn

adlarnn dyiilmsi, imamlarn () adlarnn keid v meydanlardan gtrlmsi il razlamayacaq. Bu mvqei elan etmsi Nardarann kimliyini dyimyi planladranlar bir daha rsvay etdi v sionist-seklar qvvlr Nardaran kimliyinin ban gizlind v he kimin xbrl olmadan ks bilmdilr. Bununla .da Krblayi Natiq Baknn Nardaran leyhin media blokadasn qrd Hminin, seklar-sionist qvvlrri Nardaran camaatnn Aytullah eyx Nimrin mzlumcasna hid edilmsin gr vhabi cinaytlrin etiraz etmk n ial olunmu mam Hseyin () meydanna toplaa bilmycklrindn arxayn olduqlar bir zamanda bu Krblayi Natiq Krimov idi ki, Nardaran Asaqqallar urasnn digr zvlri il birlikd seklar-sionist qvvlrinin rahatln lindn ald, inqilab v iqlandrc bir byanatla x etdi v bildirdi ki, Nardaran z i kimliyini qoruyub saxlayacaq, slam .dnyasnn dar olduu hr bir msld itirak edib z szn deyck Krblayi Natiq Krimovun saxlanlmas haqqnda gstri d Ali-Sud zlm altnda yaayan ilri Nardarann simvolik olaraq mdafi etmsi, nardaranllarn repressiya edilmsini bayram edn vhabilrin qzblnmsi il eyni zamanda verildi. nki hal-hazrda Nardaran z seklar-sionist qvvlrinin zlm v sitmlri altnda n tin gnlrini yaad, lakin bununla bel z i nnsin uyun hyat trzini v etiqadn nmunvi bir surtd qoruduu halda yen mzlumu mdafi etmyi unutmur v bunu z vzifsi hesab edir. El bu mvzu da Azrbaycanda seklar-sionist-vhabi koalisiyasn brk narahat etmidir. Maraql budur ki, Azrbaycann i xalqna qar zlm v sitmin gnbgn artd bir halda z soru keirm faliyytin gr dnyada "tannan" Amerikann "Gallup" analitik irktinin yayd mlumatnda Sudiyy rbistan v Azrbaycan Respublikas Kolumbiya v Ficidn sonra dnyann 4-c n xobxt lksi kimi tandlb. Bundan da maraqls sorunun nticlrinin vhabilrin rbistana bal v bu gnldr Azrbaycan v dnya ilri leyhin daha da fallaan "slf xbr" saytnda yaylmasdr. Xbrd iddia olunub ki, Sudiyy rbistan halisinin 82 %, Azrbaycan xalqnn 81 %-i z lklrindn tam razdr v zlrini xobxt hiss edirlr. Bel bir sorunun glnc nticlrinin yaylmas Amerikann "Gallup" analitik irktinin rsvay olmasna v onun etibarann sual altna dmsin kifayt ets d, Amerika v sionist mrkzlri il vhabi Sudiyy v ateist Azrbaycan mrkzlri arasnda ballqlar z xard v rsvay etdi. Amma diqqtdn qarmaq olmaz ki, Azrbaycanda Natiq Krimov kimi szn deyn insanlar hmi vardr, slam dmlrinin v vhabilrin bu qbildn olan axmaq hrktlri qarsnda dayanr, onlarn sl hrsini ifa edrk, gnc nsil, xalqa atdr, seklar-sionist planlarnn Azrbaycanda icra .olunmasnn qarasn alr, ya n azndan onlarn iini tinldirir Mvzunu izlyn siyasi ekspertlrin fikrinc, Krblayi Natiq Krimovun uzun mddt xarici thlksizlik tkilatlar il mkdalq etmk kimi glnc ittihamlarla hbs edilmsi, z nvbsind Azrbaycan Respublikasna hakim seklar-sionist qvvlrin mahiyyetini bir daha ifa edn digr bir amil olacaq, hminin akar kild gstrck ki, Baknn sionizm hrkat v sionist rejimindn ayr bir dvlit olmasn v onunla qarllq konstruktiv anlama yaratman mmknlyn fikirlrkk, "mslhiti nzn alan" .v mnft ardnc olann bzi diplomatlarn tsivrnn batil v pu olduunu gstrck